

Ln_2GeS_4 ($\text{Ln}=\text{La, Ce, Pr, Nd, Sm}$) TİPLİ BİRLƏŞMƏLƏRİN ELEKTROFİZİKİ XASSƏLƏRİNİN TƏDQİQİ

H.R. QURBANOV, A.Ə. NƏBİYEV

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Bakı, Üz.Hajibeyov 34.

La_2GeS_4 ($\text{La, Ce, Pr, Nd, Sm}$) tipli birləşmələr alınmış, onların elektrofiziki xassələri: elektrikeçirməsi, termo e.h.q. yükdaşıyıcıların yüksəklüyü $300 \div 1000$ K temperatur intervalında tədqiq edilmişdir.

Elektrikeçirmənin temperaturdan asılılıq qrafikdən məxsusi oblastda qadağan olunmuş zolağın eni hesablanmış və $\Delta E_T = 1,83 \div 2,01$ eV qiymətlər aldığı müəyyən edilmişdir. Termo e.h.q. temperaturdan asılı olaraq azalır və bütün temperatur intervalında p -tip keçiriciliyə malik olduğu göstərilmişdir. $\mu = \sigma P_x$ ifadəsindən yüksəklüğün temperaturdan asılılığı öyrənilmiş və səpilmə mexanizmi təyin edilmişdir.

La_2GeS_4 , Ce_2GeS_4 , Pr_2GeS_4 , Nd_2GeS_4 və Sm_2GeS_4 üçlü birləşmələri komponentlərin $1:1$ -ə nisbətində sintez olunmuşdur. Bu birləşmələr üçün xarakterik xüsusiyyət heksoqonal sinqoniyada kristallaşması və La -dan Sm -a keçidkədə ($\text{La} \rightarrow \text{Ce} \rightarrow \text{Pr} \rightarrow \text{Nd} \rightarrow \text{Sm}$) qəfəs sabitlərin azalmasıdır ($a = 9,95 \div 9,80 \text{ \AA}$; $c = 6,14 \div 5,57 \text{ \AA}$). Eyni zamanda mikrobərkliyin qiyməti də həmin birləşmələrdə ardıcıl

olaraq artır.

Yuxarıda göstərilən birləşmələrin yarımkəcicilər olmasının müəyyən etmək məqsədi ilə, onların elektrofiziki xassələri geniş temperatur intervalında tədqiq olunmuşdur. Tədqiq olunmuş birləşmələrin otaq temperaturunda fiziki xassələri cədvəl 1-də verilmişdir.

Cədvəl 1.

Ln_2GeS_4 ($\text{Ln}=\text{La, Ce, Pr, Nd, Sm}$) tipli birləşmələrinin 300 K-də bəzi fiziki xassələri

Birləşmə	Elektrik keçirmə, σ , $\text{om}^{-1}, \text{sm}^{-1}$	Termo-e.h.q. α , MKV/K	Yükdaşıyıcıların yüksəklüyü, μ , $\text{sm}^2/\text{V.sən}$	Yükdaşıyıcıların konsentrasiyası, p , sm^{-3}	Qadağan olunmuş zolağın eni, ΔE_T , eV	Keçiriciliyin tipi n, P
La_2GeS_4	$2,4 \cdot 10^{-5}$	390	12,4	$8,6 \cdot 10^{16}$	1,83	P
Ce_2GeS_4	$7,8 \cdot 10^{-5}$	386	8,42	$9,4 \cdot 10^{16}$	1,87	P
Pr_2GeS_4	$2,3 \cdot 10^{-4}$	371	7,44	$4,8 \cdot 10^{17}$	1,94	P
Nd_2GeS_4	$6,6 \cdot 10^{-4}$	360	5,70	$6,3 \cdot 10^{17}$	1,97	P
Sm_2GeS_4	$8,5 \cdot 10^{-4}$	326	2,62	$7,6 \cdot 10^{17}$	2,01	P


Cədvəldən göründüyü kimi Ln_2GeS_4 -dən Sm_2GeS_4 -ə keçidkədə ($\text{La} \div \text{Sm}$) elektrikeçirmənin qiyməti artlığı halda, termo e.h.q.-nın qiyməti azalır. Bu zaman yükdaşıyıcıların yüksəklüyü təxminən dörd dəfədən çox azalır. Otaq temperaturunda birləşmələrin fiziki parametrlərinin belə dəyişməsi $\text{La} \div \text{Sm}$ sırasında yükdaşıyıcıların konsentrasiyasının dəyişməsi ilə əlaqələndirilə bilər. Göstərilən halda isə qadağan olunmuş zolağın eni artır. Belə ki, La_2GeS_4 birləşməsi üçün $\Delta E_T = 1,83$ eV olduğu halda, Sm_2GeS_4 üçün $\Delta E_T = 2,01$ eV qiymətini alır.

Qeyd edək ki, tədqiq olunan birləşmələr sırasında əsasən nadir torpaq elementləri ($\text{La, Ce, Pr, Nd, Sm}$) dəyişir. Bu elementlərin ion radiusları ($r_{\text{La}}^{+3} = 1,061$; $r_{\text{Ce}}^{+3} = 1,034$; $r_{\text{Pr}}^{+3} = 1,013$; $r_{\text{Nd}}^{+3} = 0,995$; $r_{\text{Sm}}^{+3} = 0,964$ E;)

$\text{La} \div \text{Sm}$ sırasında azalır. Eyni zamanda birləşmələrin kristal qəfəsinin sabitləri də azalır. Göstərilən parametrlərin bu cür dəyişməsi tədqiq olunan birləşmələrdə qadağan olunmuş zolağın eninin artmasına səbəb olur. Həmçinin qadağan olunmuş zolağın eninin dəyişməsi birləşmələrdə nadir torpaq elementlərində ($\text{La} \div \text{Sm}$) valent elektronlarının lokallaşmasının artması və bununla da keçiricilik zonasında elektronların sayının azalması ilə izah etmək olar.


Fiziki xassələrinin öyrənilməsi gedişində müəyyən olunmuşdur ki, birləşmələrin beşi də 300 K-də P -tip keçiriciliyə malikdir.

La_2GeS_4 , Ce_2GeS_4 , Pr_2GeS_4 , Nd_2GeS_4 və Sm_2GeS_4 birləşmələrinin elektrikeçirməsi və termo e.h.q.-si $300 \div 1000$ K temperatur intervalında ölçülülmüş, alınmış nəticələr isə uyğun olaraq şəkil 1 və 2-də verilmişdir. Elektrikeçirmənin və termo e.h.q.-nın temperaturun artması ilə dəyişməsi, $\lg \sigma \sim f(10^3/T)$ və $\alpha \sim f(10^3/T)$ asılılıq qrafikində göründüyü kimi yarımkəcicilər üçün xarakterikdir.



Şəkil 1. Ln_2GeS_4 ($\text{Ln}=\text{La, Ce, Pr, Nd, Sm}$) tipli birləşmələrin temperaturdan asılılıq qrafiki: 1- Sm_2GeS_4 ; 2- Nd_2GeS_4 ; 3 - Pr_2GeS_4 ; 4 - Ce_2GeS_4 , 5 - La_2GeS_4 .

Tədqiq olunan birləşmələrin 5-də də elektrikkeçirənin qiyməti $300\div1000\text{K}$ temperatur intervalında artır. $\sim T\leq450\text{K}$ temperatur intervalında elektrikkeçirmə nisbətən az dəyişir və bu aşqar keçiriciliğin oblastına uyğun gəlir. $\sim T\leq500\text{K}$ temperatur intervalında isə elektrikkeçirmə temperaturdan asılı olaraq kəskin dəyişir. Bu isə məxsusi keçiriciliğin oblastına uyğun gəlir.



Şəkil 2. Ln_2GeS_4 -($\text{La}, \text{Ce}, \text{Pr}, \text{Nd}, \text{Sm}$) tipli birləşmələrin termo e.h.q.-nın temperaturdan asılılıq qrafiki:
1- La_2GeS_4 ; 2- Ce_2GeS_4 ; 3 - Pr_2GeS_4 ; 4 - Nd_2GeS_4 ;
5- Sm_2GeS_4 .


Qeyd edək ki, aşqar keçiriciliğdən, məxsusi keçiriciliğin oblastına keçid temperaturu La_2GeS_4 -dən Sm_2GeS_4 -istiqamətində ($\text{La}\rightarrow\text{Ce}\rightarrow\text{Pr}\rightarrow\text{Nd}\rightarrow\text{Sm}$) aşağı temperaturaya doğru sürüsür ($490\rightarrow460$). Aşağı temperatur intervalında (aşqar keçiriciliğin oblastı) birləşmələrin aktivləşmə energicisinin qiymətləri hesablanmış və $\Delta E_0=0,22\div0,30\text{eV}$ olduğu müəyyən edilmişdir. Yuxarı temperatur intervalında isə (məxsusi keçiriciliğin oblastı) birləşmələrin qadağan olunmuş zolağın eni $E_T=1,83\div2,01\text{eV}$ qiymətləri almışdır.

Termo e.h.q.-nın qiyməti isə birləşmələrin hamısında temperaturun artması ilə azalır ($300\div1000\text{K}$ temperatur intervalında) Nd_2GeS_4 və Sm_2GeS_4 birləşmələrinin termo e.h.q.-si otaq temperaturuna yaxın temperaturda ($\sim T\leq350\text{K}$) nisbətən az dəyişir.

Tədqiq olunan birləşmələrin hamısında termo e.h.q.-si $\sim T=750\div800\text{ K}$ -dən temperaturun artması ilə kəskin azalır. Temperaturun $\sim T\geq860\text{ K}$ qımaçında isə birləşmələrin termo e.h.q.-nın qiymətinin az da olsa artması hiss olunur.

Termo e.h.q.-nın işarəsinin dəyişməsinə görə keçiriciliyin tipi təyin edilmiş və müəyyən olunmuşdur ki,

tədqiq olunan temperatur intervalında birləşmələrin hamısı P -tip keçiriciliyə malikdirlər.



Şəkil 3. Ln_2GeS_4 -($\text{La}=\text{La}, \text{Ce}, \text{Pr}, \text{Nd}, \text{Sm}$) tipli birləşmələrinin yürüklüğünün temperaturdan asılılıq qrafiki:
1- La_2GeS_4 ; 2- Ce_2GeS_4 ; 3 - Pr_2GeS_4 ; 4 - Nd_2GeS_4 ;
5- Sm_2GeS_4 .

Yükdaşıyıcıların yürüklüyü ($\mu=\sigma R_x$) və konsentrasiyasını hesablamak üçün La_2GeS_4 , Ce_2GeS_4 , Pr_2GeS_4 , Nd_2GeS_4 və Sm_2GeS_4 birləşmələrinin Holl effekti ölçümüşdür ($300\div1000\text{K}$ temperatur intervalında). Yükdaşıyıcıların yürüklüğünün temperatur asılılığı ($T=300\div1000\text{K}$ temperatur intervalında) şəkil 3-də qrafik olaraq verilmişdir $\ell g\mu=f(\ell gT)$. Qrafikdən yürüklüğün temperaturdan aslı olaraq dəyişmə dərəcəsini ($\mu\sim T^{-K}$) hesablamak olur. Burada « K » müsbət və menfi qiymətlər almaqla, μ -nın temperaturdan asılı olaraq dəyişmə dərəcəsini göstərir. Temperaturun $\sim T\leq350\text{K}$ intervalında $K\approx0,11\div0,18$ $T\approx400\div490\text{K}$ temperatur intervalında isə $K\approx(0,52\div0,61)$ qiymətləri almışdır. $\sim T\geq500\text{K}$ temperatur intervalında isə $K=-(1,5\div2,1)$ qiymətlər almışdır. Göründüyü kimi birinci və ikinci temperatur intervalında K -nisbətən kiçik qiymətlər alır və bu baxımdan səpilmə mexanizminin akustik olduğunu demək olar. Yuxarı temperatur intervalında isə « K »-nın böyük qiymətlər alması səpilmə mexanizminin həm akustik və həm də optiki olduğunu göstərir.

Elektrikkeçirmə və termo e.h.q.-nın temperaturdan asılı olaraq dəyişmə xarakterini, bilavasitə yükdaşıyıcıların yürüklüğünün temperaturdan asılı olaraq dəyişməsi ilə izah oluna bilər. Bu isə yürüklüğün və digər parametrlərin (σ, α) tədqiq olunan kristallarda yükdaşıyıcılarının konsentrasiyasının dəyişməsi ilə əlaqələndirilə bilər.

- [1] A.F. Ioffe. Fizika poluprovodnikov. M. L. AN SSSR. 1957.
[2] I.M. Carskiy, Q.i. Novikov. Fizičeskie metodi

issledovaniye i neorganičeskoy ximii. M., Vis. Škola, 1988.

**THE INVESTIGATION OF ELECTROPHYSICAL PROPERTIES
OF Ln_2GeS_4 ($\text{Ln}=\text{La, Ce, Pr, Nd, Sm}$) COMPOUNDS**

The compounds of type of Ln_2GeS_4 ($\text{Ln}=\text{La, Ce, Pr, Nd, Sm}$) are obtained and at the temperature range of 300-1000 K their electrophysical properties such as electrical conductivity, thermo-e.m.f. and charge carrier mobility are studied.

On temperature dependence of electrical conductivity in intrinsic range of conductivity the band gap energy is determined. It is shown, that at given temperature range with increasing of temperature the thermo-e.m.f decreases and in these compounds appears p-type of conductivity.

On $\mu=\sigma R_x$ relation are determined the temperature dependence of mobility and scattering mechanism.

Г.Р. Гурбанов, Ф.Ф. Набиев

**ИССЛЕДОВАНИЕ ЭЛЕКТРОФИЗИЧЕСКИХ СВОЙСТВ СОЕДИНЕНИЙ
ТИПА Ln_2GeS_4 ($\text{Ln}=\text{La, Ce, Pr, Nd, Sm}$)**

Получены соединения типа Ln_2GeS_4 ($\text{Ln}=\text{La, Ce, Pr, Nd, Sm}$) и в интервале температур 300÷1000 К, изучены их электрофизические свойства: электропроводность, термо – э.д.с. и подвижность носителей заряда.

Из температурной зависимости электропроводности в собственной области определена ширина запрещенной зоны, где $\Delta E_m=1,83\pm2,01\text{эВ}$.

Показано, что в изученном температурном интервале с ростом температуры термо – э.д.с. уменьшается и данные соединения проявляют р-тип проводимости.

Из соотношения $\mu=\sigma R_x$ определена температурная зависимость подвижности и определён механизм рассеяния.

Received: 24.05.2003